

*Azərbaycan Respublikasının
Auditorlar Palatası sədrinin
2020-ci il 27 aprel tarixli 1/13 nömrəli
sərəncamı ilə təsdiq edilmişdir*



**“AÇIQ HÖKUMƏTİN TƏŞVİQİNƏ DAİR 2020-2022-ci İLLƏR ÜÇÜN MİLLİ
FƏALİYYƏT PLANI”NDA NƏZƏRDƏ TUTULMUŞ TƏDBİRLƏRİN İCRASI
İLƏ BAĞLI AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR
PALATASININ 2020-Cİ İL ÜZRƏ TƏDBİRLƏR PLANI**

Bakı – 2020

**“AÇIQ HÖKUMƏTİN TƏŞVİQİNƏ DAİR 2020-2022-ci İLLƏR ÜÇÜN MİLLİ FƏALİYYƏT PLANI”NDA NƏZƏRDƏ
TUTULMUŞ TƏDBİRLƏRİN İCRASI İLƏ BAĞLI AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ
2020-Cİ İL ÜZRƏ TƏDBİRLƏR PLANI**

№	Tədbirin adı	Məsul icraçılar	İcra müddəti
1. (1.) Korrupsiyanın qarşısının alınması və dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər			
1.1 (1.2)	Auditor fəaliyyətində korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı tədbirlər planının hazırlanması, həmin tədbirlər planının icrası barədə hesabatın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi	M.Abbasov, Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitə (N.Talıbov), V.Cavadov Y.Namazəliyev, Keyfiyyət nəzarət üzrə komitə (V.Kərimov), Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitə (E.Qurbanov)	2020

1.2 (1.3)	Korrupsiyanın və kölgə iqtisadiyyatının ümumilikdə və sahələr üzrə baş vermə səbəblərinə, xüsusiyyətlərinə və səviyyəsinə hesabatlılıq, şəffafıq və audit üzrə qanunvericiliyə əməl edilməsinin təsirinin arasında əlaqənin öyrənilməsi məqsədilə tədqiqatların və rəy sorğularının həyata keçirilməsi	M.Abbasov, N.Talıbov, Q.Əhmədov, V.Cavadov	2020
1.3 (1.6)	Auditorlar və digər maraqlı tərəflər üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlərin keçirilməsi (zərurət olduqda mövcud əməkdaşlıq sazişinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə birgə)	M.Abbasov, E.Behbudova, Etika, mübahisələr və intizam komissiyası (İbiş Əliyev) Auditorların ixtisasartırması və peşə təhsili üzrə komitə (A.Qurbanov)	2020
1.4 (1.9)	Auditorlar tərəfindən etik davranış qaydalarının pozulması hallarının monitorinqi və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması	M.Abbasov, V.Cavadov, Y.Namazəliyev, Etika, mübahisələr və intizam komissiyası (İbiş Əliyev)	2020

2. (3) Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər

2.1 (3.4)	“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş Auditorlar Palatası tərəfindən Palata üzvlərinə münasibətdə illik sahəvi risk qiymətləndirilməsinin aparılması və nəticələri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Maliyyə Monitorinqi Xidmətinin məlumatlandırması	M.Abbasov, Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitə (N.Talıbov) Y.Namazəliyev, Keyfiyyətə nəzarət üzrə komitə (V.Kərimov), Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitə (E.Qurbanov)	2020
--------------	---	--	------

3. Xidmətlərin təkmilləşdirilməsi sahəsində tədbirlər

3.1 (4.1)	Auditorlar Palatası və onun üzvləri tərəfindən xidmətlərin göstərilməsində səmərəliliyin artırılması məqsədilə həmin xidmətlər üçün tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə Auditorlar Palatasına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi	Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitə (N.Talıbov), V.Cavadov, Q.Əhmədov, V.Rəhimov, Y.Namazəliyev, E.Behbudova	2020
--------------	--	--	------

4. (5) Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişləndirilməsi, ictimai nəzarətin və ictimai iştirakçılığın artırılması sahəsində tədbirlər			
4.1 (5.6)	Auditorlar Palatasının Şurası yanında fəaliyyət göstərən Komitələr, Komissiyalar və “Dəyirmi Masa” ilə əlaqələrin gücləndirilməsi, müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai nəzarət ilə bağlı maarifləndirmə və təbliğat işlərinin təkmilləşdirilməsi və Auditorlar Palatasının rəsmi internet resurslarında əks etdirməsi	Q.Bayramov, F.Qarayev, S.Məmmədova, Auditorlar Palatasının Şurası yanında Komitə və Komissiyaların rəhbərləri.	2020
5. (6) İnformasiya əldə edilməsinin təmin olunması sahəsində tədbirlər			
5.1 (6.3)	Auditorlar Palatasının rəsmi internet informasiya resurslarında “Açıq məlumatlar” bölməsinin yaradılması	F.Qarayev. Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitə (N.Talıbov), Q.Əhmədov	2020
6. (8) Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması sahəsində tədbirlər			
6.1 (8.1)	Kölgə iqtisadiyyatının aradan qaldırılması, auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətində şəffaflıq, korrupsiyaya qarşı mübarizə və hesabatlılıq tələblərinin gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanması	Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitə (N.Talıbov), Q.Əhmədov, Keyfiyyət nəzarət üzrə komitə (V.Kərimov), Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitə (E.Qurbanov)	2020

7. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası barədə illik hesabat			
7.1	“Tədbirlər Planında” nəzərdə tutulan tədbirlərin icrası barədə illik hesabat hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilməsi	M.Abbasov	2020

Qeyd:

Mötərizədə göstərilən rəqəmlər Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulmuş Tədbirlərin nömrələridir.